

# Addinol Super Light 0546 mühərrik yağıının IQ spektroskopik tədqiqi

E.Ə. Hüseynova, k.ü.f.d.<sup>1</sup>,V.A. İsmayılova<sup>2</sup>, Z.Ə. Bağırova<sup>2</sup>,K.Y. Əcəmov, k.e.d.<sup>1</sup>, X.N. Aliyeva, k.ü.f.d.<sup>3</sup><sup>1</sup>Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,<sup>2</sup>"Neftin, qazın, qazın geoteknoloji problemləri və Kimya" ETI,<sup>3</sup>Bakı Dövlət Universiteti

e-mail: elvira\_huseynova@mail.ru

**Açar sözlər:** işlənmiş motor yağı, xlor turşusu, IQ spektroskopiya.

## ИК-спектроскопическое исследование отработанного моторного масла Addinol Super Light 0546

Э.А. Гусейнова, д.ф.х.н.<sup>1</sup>, В.А. Исмаилова<sup>2</sup>, З.А. Багирова<sup>2</sup>,К.Ю. Аджамов, д.х.н.<sup>1</sup>, Х.Н. Алиева, д.ф.х.н.<sup>3</sup><sup>1</sup>Азербайджанский государственный университет нефти и промышленности,<sup>2</sup>НИИ "Геотехнологические проблемы нефти, газа и Химия".<sup>3</sup>Бакинский государственный университет**Ключевые слова:** отработанное моторное масло, хлорноватая кислота, ИК-спектроскопия.

Проведены исследования исходного, отработанного и подвергнутого регенерации моторного масла Addinol методом ИК-спектроскопии. Это позволило установить химический состав масла до эксплуатации, проанализировать изменения группового состава в ходе эксплуатации, а также после регенерации. Основу исходного моторного масла составляют полиолефины, алфатические углеводороды с длинноцепочечной разветвленностью, полигорючесилоксаны, сложные эфиры дикарбоновых кислот. Было отмечено присутствие гетероорганических групп. Анализ ИК-спектра отработанного моторного масла свидетельствует об усложнении его химического состава. Были исследованы особенности группового состава масла, подвергнутого кислотной очистке с помощью хлорноватой кислоты. Было отмечено изменение характерных для бисульфатов, фосфородесящих соединений – исчезновение интенсивных пиков поглощения, а также возвращение полосы, соответствующей маятниковым колебаниям  $-\text{CH}_2-$ . Данный процесс регенерации позволяет восстановить структуру исходных полиолефинов.

## IR-spectroscopy survey of used Addinol Super Light 0546 engine oil

E.A. Huseynova, Ph. Dr. in Ch. Sc.<sup>1</sup>, V.A. Ismailova<sup>2</sup>,Z.A. Bagirova<sup>2</sup>, K.Y. Ajamov, Dr. in Ch.Sc.<sup>1</sup>, X.N. Alieva, Ph. Dr. in Ch. Sc.<sup>3</sup><sup>1</sup>Azerbaijan State Oil and Industry University,<sup>2</sup>"Geotechnological problems of oil, gas and Chemistry" SRI,<sup>3</sup>Baku State University**Keywords:** used engine oil, chloric acid, Infrared spectroscopy.

The paper deals with the study of initial, used and regenerated Addinol engine oil via Infrared spectroscopy. It enabled to specify the chemical composition of oil before the exploitation, analyze the changes of group content while operation, as well as after regeneration. The base of used engine oil consists of polyolefins, aliphatic hydrocarbons with long chain branching, organopolysiloxane, and complicated ethers of dicarboxylic acids. The availability of hetero-organic group has been marked. The analysis of Infrared spectroscopy of used engine oil justifies the complication of its chemical composition.

The features of group composition of engine oil underwent acid cleaning with chloric acid. The changes characteristic for bisulfates, phosphoric compounds – dissolution of intensive absorption peaks, as well as the bands coinciding with pendular oscillation  $-\text{CH}_2-$  – have been specified. This regeneration process allows recovering the structure of initial polyolefines.

İstehsalın artımı nəticədə sənaye tullantılarının həcminin artması ilə müşayiət olunur, onların da xeyli hissəsinə işlənmiş yağlar təşkil edir.

Yağların uzunmüddətli istismarı zamanı yüksək temperatur, oksidləşmə səbəbindən, həmçinin yeyilmə məhsullarının çoxluğundan onların keyfiyyəti aşağı düşür. İşlənmiş sürtkü yağlarının təmizlənməsi probleminin həllinə vahid yanaşmanın olmaması səbəbindən onlar yandırılır və yaxud su hövzələri sistemində axıdır. Müasir neft-kimya elminin qarşısında duran əsas məsələlərdən biri də işlənmiş yağların balanslaşdırılmamış istifadəsinin minimallaşdırılması hesab edilir. İşlənmiş yağların yaxşı tənzimlənməsi regenerasiya mexanizmi onların istehsalatda təkrar istifadəsinə səbəb olur ki, bu da resurslara praktiki qənaət etməyi təmin edir [1–5].

Regenerasiya olunmuş işlənmiş mühərrik yağlarının keyfiyyət göstəricilərinin uyğunluğu fiziki-kimyevi üsullarla təsdiq edilməlidir [6]. Spektroskopik üsullar mühərrik yağlarının xarakteristikalarının təyini üçün effektiv üsullardandır. Bu işdə ilkin, işlənmiş və xlor turşusu ilə turşu regenerasiyasına məruz edilmiş Addinol Super Light 0546, SAE 5W-40 mühərrik yağınnın infraqırmızı (IQ) spektroskopik xassələrinin müqayisəli nəticələri verilmişdir.

Addinol Super Light 0546, SAE 5W-40 mühərrik yağınnın regenerasiyası metodikası xlor turşusu ilə emala əsaslanır [7–9]. Mühərrik yağınnın IQ spektrleri 400-dən 4000  $\text{cm}^{-1}$ -ə qədər dalğa uzunluğu diapazonunda və  $4 \text{ cm}^{-1}$  genişlənmə ilə Nicolet IS 10 ("Thermo Scientific") spektrometrində qeyd edilmişdir. Hazırlanan nümunələr dəmcə şəklində iki şəffaf silisium lövhə arasında nazik pərdə (kapillyar təbaqə) əmələ gələnə qədər sıxlırlar.


Addinol Super Light 0546 mühərrik yağının tədqiqi aparılmışdır: ilkin (nümunə № 1), işlənmiş

(nümuna № 2), regenerasiya olunmuş (nümuna № 3).

İlkin, işlənmiş və regenerasiya olunmuş yağın spektral xüsusiyyətlərini nəzərdən keçirək (şəkil). Şəkildən görünür ki, yağların spektrləri oxşardır, lakin fərqlər də vardır.

Nümünə № 1-in İQ spektroskopik səyirlərindən aydın görünür ki, ilkin mühərrik yağı mürəkkəb tərkibə malikdir və uzunzəncirli şaxələnmiş alifatik KH-lər, poliüzvisilosanlar, həmçinin dikarbon turşularının mürəkkəb efirlərindən ibarətdir (bax: şəkil, a) [10].

Spektrlərin təhlilindən məlum olur ki, mühərrik



Addinol Super Light 0546 mühərrik yağının İQ spektrləri:

a – ilkin; b – işlənmiş; c – regenerasiyadan sonra

yağının əsasını poliolefinlər təşkil edir.  $\text{CH}_2$ -qrupunda C-H antisimetrik və simmetrik valent titrəmələrinə uyğun gələn 2853.03 və 2923.17  $\text{cm}^{-1}$ -də iki xarakteristik zolaq mövcuddur. Simmetrik titrəmələrin 1370-dan 1377.04  $\text{cm}^{-1}$ -ə qədər sürüşməsi əlavə metil əvəzlayıcısının iştirakı ilə əlaqədardır. 722.26  $\text{cm}^{-1}$ -də  $\text{CH}_2$  qrupunun güclü udulma zolağı yağın quruluşundakı zəncirdə ən azı dörd metilen qrupunun olduğunu bildirir. 1300–1200  $\text{cm}^{-1}$  spektral sahədə həmçinin metilen qrupunun uzun zəncirinin mövcudluğunu göstərir. 1305.49 və 1231.21  $\text{cm}^{-1}$ -də aşkar edilmiş zolaqlar, zəncirdə 4-dən 14-ə qədər karbon atomu olan karbohidrogenlərdə (KH) meydana gelir və  $\text{CH}_2$ -nin deformasiyasına aiddir (T.A. Сперанская, 1976). Həmin zolaqların intensivliyi onu göstərir ki, yağdakı birləşmələr zəncirinin sonunda polyar qruplar var.  $\text{CH}_2$  qrupunun 1459.37  $\text{cm}^{-1}$ -də olan zolaqları da qeyd edilmişdir. 966.76  $\text{cm}^{-1}$ -də olefinlərin doymamış törəmələrində trans-vəziyyət-

də karbon ilə birləşmiş hidrogen atomlarına aid olan udulma zolaqları da aşkar edilmişdir.

İlkin mühərrik yağının tərkibində həmçinin poliüzvisilosanların iştirakı qeyd olunmuşdur: 889.35  $\text{cm}^{-1}$ -də qeyri-simmetrik diəvəzli etilenin müstəvidən kənar deformasiyalı titrəmələri həm  $\text{R}'\text{R}^2\text{C}=\text{CH}_2$ , həm də  $\text{R}'\text{R}^2\text{C}=\text{CHR}^3$  uyğun gələ bilər.

3400 və 3200  $\text{cm}^{-1}$  intervalında udulma yüksəkmolekullu birləşmələrin – OH molekullararası hidrogen rabitəsinə aiddir. 3388.42  $\text{cm}^{-1}$ -də birləşmiş OH qrupunun udulma zolağının meydana gəlməsi qeyri-polyar həllədicidə həll olmuş polimer assosiasiyası ilə əlaqədar ola bilər.

Birləşmiş – OH qrupunun qismən C-H valent titrəməsi ilə xarakterizə olunan 3300–2500  $\text{cm}^{-1}$  sahədəki zolaqları qeyd olunmuşdur. Spektrin 3388.42–3714.69  $\text{cm}^{-1}$  intervalı birləşməmiş – OH qrupunun udulmasına uyğun gəlir.

Dikarbon turşusunun mürəkkəb efirləri 1180–1080  $\text{cm}^{-1}$  intervalında göstərilmişdir, burada müxtəlif intensivlikli dörd zolaq iştirak edir, onlardan birinin tərkibində dublet (1150  $\text{cm}^{-1}$ ) vardır. Mövcud zolaqlar doymuş poliefirlərdə C-O-C-O-C qrupunun antisimetrik və simmetrik valent titrəmələrini göstərir. Zolaqların kiçik intensivliyi onu göstərir ki, mövcud yüksəkmolekullu birləşmələrdə efir rabitələrinin sayı azdır. Zəncirdə karbonil qrupunun mövcudluğu 1707.29  $\text{cm}^{-1}$ -də udulma zolağı üzrə müəyyən edilmişdir. 535.43  $\text{cm}^{-1}$ -də orta intensivlikli zolaqlar karboksil qrupunun antisimetrik deformasiyalı titrəmələrinə aiddir.

680–610  $\text{cm}^{-1}$  sahəsində sulfatlırlar aid olan zolaqlar qeyd olunmuşdur. Sulfatlırlar aid olan 1130–1080  $\text{cm}^{-1}$  ikinci zolaqların zəif xarakterini, həmçinin 608.72, 664.43, 673.10  $\text{cm}^{-1}$ -də zolaqların dupletliyini nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, bu qələvi metalların bisulfatlarıdır. 2280–2730  $\text{cm}^{-1}$  tezlik intervalında zolaqlar qrupu  $\text{PO}^+$  valent titrəmələrinin udulmasına aiddir.

Nümünə № 2-də istismardan sonra mühərrik yağının spektrləri göstərilmişdir. Zolaqların sayının ilkin mühərrik yağında 22-dən işlənmiş mühərrik yağında 28-ə qədər artması işlənmiş yağın kimyəvi tərkibinin mürəkkəbləşməsini göstərir. (bax: şəkil b)

Baş verən qurulus dəyişiklikləri poliolefin nümunəsində aydın görünür:  $\text{CH}_2$  qrupunda C-H rabitəsinin valent və deformasiyalı titrəməsi ilə birləşmiş udulma sahələrinin ümumi vəziyyəti saxlanılır, lakin udulma zamanı zolaqların sayı, onların intensivliyi dəyişir. 2923–1450  $\text{cm}^{-1}$  sahəsi əsas dəyişikliklərə məruz qalır, bu da aşağı sim-

metriya ilə zəncirdə mürəkkəb monomer manqalarından ibarət olan  $\alpha$ -olefin makromolekullarının deformasiyalı titrəmələri ilə bağlıdır. Əger ilkin yağı udulma zolaqları orta güclüdürse (udulma intensivliyi 22–26), işlənmiş yağıda həmin zolaqların udulmasını identifikasiya etmək çətin olmuşdur (udulma intensivliyi =  $=0.12-0.82$ ) ki, bu da ilkin nümunədə polyar qrupların kənarlaşdırılması ilə əlaqədar ola bilər.

$\text{CH}_2$  qrupunun rəqsı titrəməsi ilə əlaqədar 722  $\text{cm}^{-1}$ -də udulma dəyişməz qalır, zolaqların parçalanması qeyd olunur, bu, titrəyen qrupların ətrafında baş verən dəyişikliklərə bağlıdır, ilkin yağın spektrində bu yoxdur. İstismar gedisində formalşmış, işlənmiş yağın həcmində dispersləşmiş yanacağın yanmasının xırda dispersli karbon hissəcikləri və regenerasiya gedisində hissəciklərinin koaqlıyalıyası ilə əlaqələndirmək olar.

OH-qruplarının valent titrəməsinə aid olan zolaqların itməsi müşahidə edilir (regenerasiyadan sonra yağın tərkibində polyarhidroksil qruplarının izləri yoxdur).

3571.69  $\text{cm}^{-1}$ -də yeni zəif udulma zolağının meydana gəlməsi isə tərkibində karbonil qrupu və mənfi yüksəlnmiş xlor atomu olan halogenəvəzli birləşmələrin dipol qarşılıqlı təsirinin nəticəsidir [11].

Beləliklə xlor turşusun istifadəsi ilə işlənmiş mühərrik yağlarının regenerasiyası zamanı ilkin yağı oxşar təmizlənmiş məhsul almaq imkan verir. Bu proses asan utilizasiya olunan mineral çöküntülərin əmələ gəlməsi ilə müşayiət olunur.

İlkin mühərrik yağının əsasını poliolefinlər təşkil edir, onun tərkibində uzunzəncirli şaxələnmiş alifatik KH-lər, poliüzvisilosanlar, dikarbon turşularının mürəkkəb efirləri daxildir. Bundan başqa, heteroüzvi qrupların iştirakı qeyd olunmuşdur ki, bunlar da aşkar komponentləri hesab edilir. İşlənmiş mühərrik yağının İQ spektrinin analizi onun kimyəvi tərkibinin mürəkkəbləşməsini göstərir: ikiqat rabitə zamanı qonşu oksigen atomları və ya karbonil qrupu ilə qoşulmuş C=C valent rabitəsi ilə vinil birləşmələrin meydana gəlməsidir. 2280–2730  $\text{cm}^{-1}$  sahəsində fosfortərkibli valent titrəmələrin udulma zolaqları yerdəyişmiş və ilkin yağı spektrinə nisbətən az intensivdir.

Nümünə № 2-nin İQ spektri (bax: şəkil, b) göstərir ki, 3380–3735  $\text{cm}^{-1}$  sahəsində birləşməmiş OH-qrupun valent titrəməsinə aid olan udulma zolağının intensivliyi dəyişməz qalmışdır; bu zaman zolağın hamısının 10–60  $\text{cm}^{-1}$  sürüşməsi baş vermişdir. Mövcud effekt həllədicinin polyaliglinin artması zamanı müşahidə olunur.

Nümünə № 3 – xlor turşusu ilə turşu təmizlənməsinə məruz edilmiş işlənmiş yağın İQ spektrini (bax: şəkil, c) analiz edərək aşağıdakı nəticəyə gəlmək olar. Bisulfatlar, fosfortərkibli birləşmələr üçün xarakterik olan intensiv udulma pikləri itmişdir. Həmçinin -(CH<sub>2</sub>)<sub>n</sub>- rəqsı titrəməsinə uyğun gələn zolaqların geri qayıtması müşahidə olunur. Bu da onu göstərir ki, mövcud regenerasiya prosesi ilkin poliolefinlərin quruluşunu bərpa etməyə imkan verir.

Onların itməsi suksinimid aşqrı komponentləri və turşu arasında kimyəvi qarşılıqlı təsirin baş verməsini sübut edir. Lakin bununla yanaşı, KH zəncirinə xlorun birləşməsinin sübutu 413.53 və 448.33  $\text{cm}^{-1}$ -də C-Cl valent titrəməsinin iki yeni zəif udulma zolağının meydana gəlməsi ilə izah edilsə bılır.

-(CH<sub>2</sub>)<sub>n</sub>- rəqsı titrəməsinə uyğun gələn zolaqların xarakteri göstərir ki, onda parçalanma itir və onun, daha yüksək tezlikli sahəyə sürüşməsi müşahidə olunur. Bunu yanacağın yanmasının dispersli karbon hissəcikləri və regenerasiya gedisində hissəciklərinin koaqlıyalıyası ilə əlaqələndirmək olar.

OH-qruplarının valent titrəməsinə aid olan zolaqların itməsi müşahidə edilir (regenerasiyadan sonra yağın tərkibində polyarhidroksil qruplarının izləri yoxdur).

3571.69  $\text{cm}^{-1}$ -də yeni zəif udulma zolağının meydana gəlməsi isə tərkibində karbonil qrupu və mənfi yüksəlnmiş xlor atomu olan halogenəvəzli birləşmələrin dipol qarşılıqlı təsirinin nəticəsidir [11].

Beləliklə xlor turşusun istifadəsi ilə işlənmiş mühərrik yağlarının regenerasiyası zamanı ilkin yağı oxşar təmizlənmiş məhsul almaq imkan verir. Bu proses asan utilizasiya olunan mineral çöküntülərin əmələ gəlməsi ilə müşayiət olunur.

İlkin mühərrik yağının əsasını poliolefinlər təşkil edir, onun tərkibində uzunzəncirli şaxələnmiş alifatik KH-lər, poliüzvisilosanlar, dikarbon turşularının mürəkkəb efirləri daxildir. Bundan başqa, heteroüzvi qrupların iştirakı qeyd olunmuşdur ki, bunlar da aşkar komponentləri hesab edilir. İşlənmiş mühərrik yağının İQ spektrinin analizi onun kimyəvi tərkibinin mürəkkəbləşməsini göstərir: ikiqat rabitə zamanı qonşu oksigen atomları və ya karbonil qrupu ilə qoşulmuş C=C valent rabitəsi ilə vinil birləşmələrinə uyğun gələn uduma zolaqları meydana gəlməş; heteroüzvi qrupların vəziyyəti, intensivliyi və zolaqların tezliyinin dəyişməsi qeyd olunmuşdur. Turşu təmizlənməsinə məruz edilmiş yağın qrup tərkibi tədqiq edilmişdir. Spektrdə bisulfatlar, fosfortərkibli birləşmələr üçün xarakterik olan intensiv udulma pikləri itmişdir. Həmçinin -(CH<sub>2</sub>)<sub>n</sub>- rəqsı titrəməsinə uyğun gələn zolaqların geri qayıtması müşahidə olunur.

Bu da onu göstərir ki, mövcud regenerasiya prosesi ilkin poliolefinlərin quruluşunu bərpa etməyə imkan verir.

**Ədəbiyyat siyahısı**

1. Андреев В.Г., Толмачев Г.П. Перспективное направление рециклинга нефтесодержащих отходов. Термический крекинг – оптимальный способ утилизации отработанных масел // Химия и технология топлив и масел, 2002, № 6, с. 3-6.
2. Станьковски Л., Чередниченко Р.О., Дорогачинская В.А. Классификация отработанных смазочных масел и показатели их качества // Химия и технология топлив и масел, 2010, № 1, с. 8-11.
3. Наумова Т.И., Тышченко В.А., Суровская Г.В. и др. Исследование отработанных синтетических электроизоляционных масел МДПН-С и МДПН-С2 и возможности их регенерации // Нефтереработка и нефтехимия, 2012, № 1, с. 44-48.
4. Шашкин П.И., Брай И.В. Регенерация отработанных нефтяных масел. – М.: Химия, 1970, 303 с.
5. Коваленко В.П. Загрязнения и очистка нефтяных масел. – М.: Химия, 1978, 304 с.
6. Бутовский М.Э. Пути утилизации отработавших моторных масел // Химия и технология топлив и масел, 2009, № 5, с. 53-56.
7. Adjamatov K.Yu., Imanova N.I., Guseinova E.A. Assessment of physical and chemical properties of the used motor oil // Azerbaijan Chemical Journal, 2017, № 1, pp. 80-84.
8. Евразийский патент № 032029. Способ регенерации отработанного моторного масла / Э.Э. Рамазанова, К.Ю. Аджамов, Э.А. Гусейнова и др.
9. Исламова В.А., Аджамов К.Ю., Гусейнова Э.А. Оценка качественных показателей отработанного моторного масла // Сб. науч. тр. НИИ "Геотехнологические проблемы нефти, газа и Химия". – Баку, 2017, т. XVII, с. 407-414.
10. Bellami L.J. Infrakrasnye spektry slojnykh molekul. –M.: Izdatel'stvo Inostrannoy literatury, 1963, 592 c.
11. Золотов А.В. Композиция гетероорганических соединений как антиокислительная и трибологическая активная присадка к моторным маслам: дис. ... канд. хим. наук. Институт нефтехимического синтеза им. А.В. Топчиеva РАН. – М.: 2014, 115 с.

**References**

1. Andreev V.G., Tolmachev G.P. Perspektivnoe napravlenie retsiklinga neftesoderjashchikh otkhodov. Termicheskiy kreking – optimalniy sposob utilizatsii otrobotannykh masel // Khimia i tekhnologija topliv i masel, 2002, No 6, pp.3-6.
2. Stan'kovski L., Cherednichenko R.O., Dorogochinskaya V.A. Klassifikatsiya otrobotannykh smazochnykh masel i pokazately ikh kachestva // Khimia i tekhnologija topliv i masel, 2010, No 1, pp.8-11.
3. Naumova T.I., Tyshchenko V.A., Surovskaya G.V. et.al. Issledovaniya otrobotannykh sinteticheskikh elektroizolatsionnykh masel MDPN-S i MDPN-C, i vozmozhnosti ikh regeneratsii // Neftetererabotka i neftekhimia, 2012, No 1, pp.44-48.
4. Shashkin P.I., Bray I.V. Regeneratsia otrobotannykh masel. –M.: Khimia, 1970, 303 s.
5. Kovalenko V.P. Zagrязнения и очистка нефтяных масел. –М.: Химия, 1978, 304 p.
6. Butovskiy M.E. Puti utilizatsii otrobotannykh motornykh masel // Khimia i tekhnologija topliv i masel, 2009, No 5, pp. 53-56.
7. Adjamatov K.Yu., Imanova N.I., Guseinova E.A. Assessment of physical and chemical properties of the used motor oil // Azerbaijan Chemical Journal, 2017, № 1, pp. 80-84.
8. Yevraziyiskiy Patent No 032029. Sposob regeneratsii otrobotannogo motornogo masla / E.E. Ramazanova, K.Yu.Adjamov, E.A. Guseinova et.al.
9. Ismailova V.A., Adjamatov K.Yu., Guseinova E.A. Otsenka kachestvennykh pokazateley otrobotannogo motornogo masla // Sb. nauch. tr. NII "Geotekhnologicheskie problemy nefti, gaza i Khimii". – Baku, 2017, t. XVII, pp. 407-414.
10. Bellami L.J. Infrakrasnye spektry slojnykh molekul. –M.: Izdatel'stvo Inostrannoy literatury, 1963, 592 p.
11. Zolotov A.V. Kompozitsiya geteroorganicheskikh soedineniy kak antioksislitel'naya i tribologicheskaya aktivnaya prisadka k motornym maslам: dis. ... kand.khim.nauk. Institut neftekhimicheskogo sinteza im. A.V. Topchieva RAN. – M.: 2014, 115 p.